

“Gəlin, bizi bu çətin vəziyyətdən çıxarın”

1993-cü ilin iyununda bu çağırışla ümummilli lider Heydər Əliyevə müraciət edənlər bu gün həmin dövrdə baş verənlərin unudulduğunu düşünürlər

15 iyun - Milli Qurtuluş Günü ərefəsində o dövr-dəki hadisələr xatırlanır və ölkədə hansı hərc-mərclik olduğu yada düşür. Həmin dövrdə mövcud olan AXC-Müsavat hakimiyyətində anarxiyanın hökm sürməsi heç kimə sirr deyil. Ali Sovet sədri, Baş nazir, müdafiə naziri, daxili işlər naziri və dövlət katibi hər biri ayri-ayrılıqla özünü bir siyasi qüvvə kimi göründü. Nəticədə isə ölkə hərc-mərclik girdabında çalxalanırdı. Elə 4 iyun hadisələri də məhz bu hərc-mərcliyin, anarxiyanın nəticəsində yaşandı.

Qəribədir ki, bu hadisələrin üstündən xeyli müddət keçməsinə baxmayaraq, həmin dövrdə hakimiyyətdə təmsil olunanlar öz aralarındakı problemlərini həll edə bilməyiblər. Bu gün də AXC ile Müsavat arasında, eləcə də Isa Qəmbər, Arif Hacılı ilə Əli Kərimli, adları sadalananlarla Pənah Hüseyn arasında fikir ayrılıqları qalmaqdə davam edir və bu adamlar hələ də siyasetçi kimi püxtələşə bilməyiblər. Onlar yaşıdları uğursuzluqdan nəticə çıxara bilmir, özlerini Azərbaycanın xilaskarı kimi qələmə verməyə çalışırlar. Lakin görünen dağa bələdçi lazım deyil. Azərbaycan xalqı, ictimaiyyəti onları hakimiyyətdə olduğunu bir il ərzində çox yaxın dan tanıyıb.

Mövzu ilə bağlı "Kaspi" qəzetiə açıqlamasında **Milli Məclisin deputati Elman Məmmədov** bildirdi ki, indi 1993-cü ilin 15 iyununa nəzər saldıqda fəlakətlə bir dövr gö-



zümüzün qarşısında canlanır: "Həqiqətən Azərbaycanın ən ağır, faciəli bir dövrü idi. Mən deyərdim ki, 1991-1993-cü illər Azərbaycanın faciələrə dolu gündəliyi təsirini bağışlayır. O dönenmədə qanunsuzluq, dərəbeyilik, özbaşınlıq, anarxiya var idi. Ölkəmiz bütün sahələrdə tənəzzülə uğrayır, dövlətçilik təhlükə qarşısında idi, siyasi rəhbərlik başını itirmişdi, ölkə idarə olunmurdı. Eləcə də hərbdə özbaşınlıq idi, vahid komandanlıq yox idi, düşmən fürsətdən istifade edib ərazilərimizi işgal etəməkdə davam edirdi. O cümlədən ölkə daxilində çaxnaşma var idi, müxtəlif siyasi qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdılar, biri-biri ilə yola getmirdilər. Daxildəkilərin bu hərəkətlərindən istifadə edən və xaricdə Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr hərəkətə keçmişdilər. Eyni zamanda, onlar daxil-

dəkileri istiqamətləndirir, təlimatlandırırlar ki, Azərbaycan yenidən əsərət altına düşsün. Bax, o dövrdə belə bir vəziyyət idi. Xalq bilmirdi kime qulaq assin, kime baxsin. Yəni, siyasi rehbərlər özləri biri-birindən, mövcud idarəcilikdən şikayət edirdilər ki, biri digərini eşitmır. Əbülfəz Elçibəyin məşhur bir çıxışı var. O, üzünü hüquq-mühafizə orqanlarının rəhbərlərinə tutub deyr ki, dövləti çapıb talayırsınız, rüşvətxorluq, korrupsiya baş alıb gedir, qanunsuzluq, cinayətkarlıq artır, biz sizin öhdənizdən gələ bilmirik. Bax, belə bir vəziyyət idi. Belə məqamda Azərbaycan xalqı seçiminə edərək böyük dövlətçilik təcrübəsinə malik olan müdrik oğlu Heydər Əliyevi

hakimiyyətə dəvət etdi. Onu da qeyd edim ki, o dövrdə Azərbaycana rəhbərlik edən Əbülfəz Elçibəy de düzgün yol seçə bildi. O təkidlə, xahişlə Heydər Əliyevi Bakıya dəvət elədi ki, gəlin, bizi bu çətin vəziyyətdən çıxarıın, bələdan xilas edin. Nəticə isə göz qabağındadır. İndi dünyada nüfuzu, tolerantlığı, sürətli inkişafı ilə tanınan Azərbaycan var. Güclü Azərbaycan dövləti və dövlətçiliyi, eləcə də ölkəmizin güclü ordusu var. İnsanların sosial rifahının, mənzil-məişət şəraitinin və maddi durumunun günü-gündən yaxşılaşlığı, eləcə də mütəmadi olaraq bəy-nəlxalq tədbirlərin keçirilməsi üçün seçilen Azərbaycan var. Ölkəmiz bütün sahələrdə güclü inkişafə sahibdir. Bizim nailiyyətlərimiz, hər şey göz qabağındadır. Bu, ulu öndərimizin bünövrsəsini qoyduğu və bu gün

cənab prezidentimizin uğurla davam etdirdiyi siyasetin nəticəsidir".

E.Məmmədovun sözlərinə görə, o dövrdə hakimiyyətdə olanların özlərini indi xilaskar kimi təqdim etməsi yaddaşlarının pozulduğuna dələlat edir: "Ya da hesab edirlər ki, həmin tarix unudulub. Özlərini müştəbeh apararaq düşünürlər ki, hakimiyyət uğrunda mübarizə aparıb nəyə isə ola biləcəklər. Onlar ele öz arxivlərini qaldırıb baxsınlar. Azərbaycan Dövlət Televiziyasının, eləcə də digər telekanalların arxivlərindəki video kadr-lara baxsınlar, qəzetlərin, jurnalların keçmiş nüsxələrini vərəqələsinlər. O dövrdə Ali Sovetin iclasının gündəliyini nəzərdən keçirsinlər. Həmçinin hakimiyyətdə olduğu tarixi yada salsınlar. İnsanlar sutkalarla çörək növbəsində dayanırdılar. Bakıda və digər rayonlarda, kəndlərdə avtomat, pulemyot səslərindən yatmaq olmurdu. Axşam gün batandan sonra heç kim qorxusundan küçəyə çıxa bilmirdi. Elə bu günlərdə televiziyada Əbülfəz Elçibəyin keçirdiyi müşavirədə Əli Kərimlinin çıxışı göstərildi. Bu həmin Əli Kərimlidir ki, o müşavirədə "biz idarə edə bilmirik", "qanunsuzluq, rüşvətxorluq baş alıb gedir, qarşısını ala bilmirik" deyirdi. Axi siz həmin adamlar-sınız? Bunlar indiki gənc nəslin o dövrdəki vəziyyətdən az xəbərdar olduğundan istifadə edərək, onları öz arxaları ilə aparmaq niyyətindəirlər. Hesab edirəm ki, bizim kütüvi informasiya vasitələri həmin o ərefədəki AXC-Müsavat hakimiyyətinin fəaliyyətinə aid ne varsa, onu dayanmadan qəzet sehifələrində, informasiya saytlarında, telekanallarda işıqlandırılmışdır. Gənc nəsil də görməlidir ki, bunlar o dövrdə nə işlə meşğul olub-lar və kim idilər. O dövrdə olduğu kimi, indi də biri-birinin etini yeməyə hazırlırlar. Bunnuların çəkişməsi nəticəsində o dövrdə insanların necə əzab-əziyyət çəkdiyi yada salınmalıdır və bundan nəticə çıxarılmalıdır".

AZAD